

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nö 3 (2037) 11 yanvar 2020-ci il

Yaxşı xatırlayıram o günləri. Bakı nehrə kimi çalxalanırdı. 1990-cı ilin 19 yanварında bizi-Sumqayıt şəhərinin fəallarını, idarə-müəssisə rəhbərlərini saat 1500-da çağırıb yıldılar partiya komitəsinin akt zalına. Nə sehnəde görünən oldu, nə bizi niyə çağırıblar deyən. Oturduq, mürgü vurmağa başladıq.

Xəyal bileyimdən yapışib məni keçən əsrin 60-cı illerinə apardı. Zəngəzur mahalının Qarakilsə bölgəsində, öz doğma kəndim Ağdude müəllim işlədiyim günlər kino lenti kimi gözlərimin önünde çözələndi. 1963-cü ildə N. S. Xruşşovun Ermənistana səfəri ərefəsində A. İ. Mikoyanın Sisiyanə gəlməsi, Sisiyan bazasının Naxçıvandan çıxarılb 3 defə uzağa-Arazdəyəndə yerləşdirilməsini bildirmiş və ciddi sürətdə tapşırımsıdı: Bütün tikinti materialları erməni kəndlərindən keçməlidir! Onun bu planının nələrdən xəber verdiyi bilmək çətin deyildi. N. S. Xruşşov ələ alıb 48,5 km-lıq yeraltı su çəkmək üçün 61 milyon manat (rubl) əldə etdilər. Başqa respublikalardan biri - Qazaxistən rəhbərliyi 16 km yeraltı su kəməri çəkmək üçün 16 milyon vəsait istəmişdi. N. S. Xruşşov onu redd etmişdi. Bu vaxt Qazaxistənin katibi demişdi: "Bəs Ermənistana bu qədər pulu niye ayırdınız?". Xruşşov təccübəlməmişdi. "Ermənistana bu qədər müftə vəsaiti hansı eclaf verib" demişdir.

Qəfil bir səs məni xəyaldan ayırdı.

"Dözün, bir azdan mühüm xəber eşidəcəksiniz!"

Yenə sakitlik, yene sükunət.

1964-cü ilin əvvəlində Ermənistən SSR birinci katibi Zarubyan bir iclasda demişdir:

"Son dəfə Xarici işlər naziri Qromikonun yanında oldum. O, soyqrımlı 50 ilinin keçirilməsinə bir növ razılıq verdi, hazırlıq işlərinə başlamaq lazımdır". Həmin vaxt ciddi tapşırıdlar ki, 1965-ci ilin aprel ayının 15-dən 30-na kimi ermənilərlə azərbaycanlılar bir yerde işləməsinlər və ermənilərin gözüne görünməsinələr.

Yenə bir şürə məni xəyaldan ayırdı." Ojidaytes vajnoye soobşeniyə"

Yenə sükunət:Xəyal məni yəne o illərə apardı.

1966-ci ildə Stepanakertde (Xankəndi) çıxan "Sovetəqan Qarabağ" qəzetinin redaktoru Arkadi Gülbəykanın rəhbərliyi altında gizli vərəqələr buraxılmışdı. Həmin vərəqələrde Ağrı dağının şəkli verilmiş, şəklin altında yazılımışdır.

Erməni xalqı, vaxtdır oyan! Torpaqlarına sahib ol!

Rədd olsun türklər! (Yazı erməni dilində idi.)

1967-ci ildə o təşkilat hökumət tərefindən dağıdıldı. Həmin il Xocavənd (Martuni) rayonunda faciəvi hadisələr başladı. 1969-cu ildə Azərbaycan MK katibi seçili H. Əliyevin böyük şəxsiyyətindən, uzaqqorən siyasetindən ermənilər həmişə qorxurdular.

Salondan eşidilən səs yenə fikrimi dağıtdı:

" Bir azdan mühüm xəber eşidəcəksiniz!"

Yenə sakitlik, sükunət.

Tarixi düşmənlərimiz 1987-ci ilə kimi susdular. SİKP MK-nın sonuncu Baş Katibi (1985-1991) M. Qarbaçovun hakimiyəti illərində ermənilərin əl-qolu açıldı, üzlərinə gün doğdu. 1988-ci il fevralın 19-da İrevan şəhərində böyük mitinq təşkil etdilər, 1988-ci il fevralın 29-u Sumqayıtda ermənilər 26 erməni öldürdürlər. 1988-ci il noyabr-dekabr aylarında ermənilər azərbaycanlıları öz dədə-baba yurdlarından, tarixi torpaqlarından zorla qovdular. 217 nəfər soydaşımızı ağır işgən-

O gecə durmuşdur yol ayrıncıda, Ölüm hayat ilə, hicran vüsalla. Qolları sımmışdı ağacların da Benizi qaçmışdı onların, Allah.

O gecə yağırdı güllə yağışı, Elə bil dünənin sonu çatmışdı. O gecə günahsız xalqına qarşı, Qəddarlıq artmışdı, sitəm artmışdı.

O gecə bulqular qan ağladılar, Quşlar səksəkədən yata bilmədi. O gecə atları çidarladılar, Yolcu mənzilinə çata bilmədi.

O gecə oyandı içimdə qeyrat, O gecə ağızında açıldı dilim. Məndən inciməsin ana təbət Qana qan gərkidi, ölüme ölüm.

1988-ci ilin noyabr-dekabr ayında Ermənistəndən qovulmuş 250 min azərbaycanlıya Ə. Vəzirov heç cür kömək etmək istəmirdi. Onları Bakıya qoymurdu. Gələnlərə deyirdi ki, siz ermənilərə böhtan atırsınız, şər deyirsiniz, millətlər arasında ədavəti, ziddiyəti gücləndirirsınız.

Ermənistəndən zorla qovularaq sonuncu qəpiklərini verib ev almaq istəyənlərə maneçilik tərəfdilərdi. Vəzirov Bakı Sovetine tapşırıq vermişdi ki, Bakıda ermənilərən ev almış, o evdə yerləşmiş ailələr çıxarılib bayara atılmalıdır, tutulub həbs edilməlidir. Vedi rayonundan qovulanlardan Mahmud Yusifov, Suqra Məmmədova, Ağamir Əsədov, Musa Xəbərov və başqaları imkan tapıb Vəzirov-

vermek üçün SSRİ-nin müdafiə naziri Dmitri Yazov da Bakıya geldi. DQMV-də, Azərbaycanın və Ermənistən sərhədyanı rayonlarında və Gəncədə fəvqələde vəziyyət tətbiq etmek qərarı verildi, lakin nədənse bu qərar Bakıya şamil edilmədi. Bakıya qoşun yeridildi, nəticəsi gözqabağındadır. Bəli, A. Vəzirov gizli yolla Nasosnu qəsəbəsində yerləşən herbi təyyarə ilə aradan çıxdı. Bu mənim şəxsi fikirimdi. Ölenlər olmaz olmaz deyib ulularımız. Bize olan olmuşdu. O zaman "baş" bilənlər derin düşünməli idi. 20 yanvardan fevralın axırına qədər 40 gün adamları işdən ayırib evdə oturtmaq, iqtisadiyyata zərbə vurmaq lazımdı. Arada nə oldu? Dələduzlar

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU

Qara Yanvar

cələrlə qətlə yetirdilər. Artıq gecə saat 23:30 dur. Zaldakıların bəzisi yuxulayıb, bəzisi xəyalə dalıb "mühüm xəber" gözləyirlər. Bir-dən qapılar taybatay açıldı. Əli dubinkalı, silahlı əsgərlər bütün binanı nəzarətə götürdüler. Səhneyə qara bayraq gəldi, hər şey aydın oldu.

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Sovet İttifaqının qoşun hissələri fəvqələdə vəziyyət elan edilmiş istiqamətdə Bakı şəhərinə yeri-dilmiş və dinc əhaliyə divan tutmuş, nəticədə yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdülər. Fəvqələdə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək qudurmuş hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdır. Fəvqələdə vəziyyət elan edildikdən sonra isə 20 yanvarda və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüləmürdü. Fəvqələdə vəziyyət elan olunmayan rayonlarda-Yanvarın 25-də Neftçalada və yanvarın 26-də Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi.

Sovet qoşunlarının qanunsuz yeridilmesi nəticəsində Bakıda və Azərbaycanın digər rayonlarında 146 nəfər öldürüləmür, 744 nəfər yaralanmış, 4 nəfər itgin düşmüş, 400 nəfər qanunsuz həbs edilmişdir. Sovet hərbi qulluqçuları terəfindən 200 ev və mənzil, 80 avtoməşin, o cümlədən tacili tibbi yardım maşınları yandırıcı güllələrin töretdiyi yanğın nəticəsində dövlət əmlakı, şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin tacili yardım işçiləri olmuşdur. Bu dəhşətli faciədən hədsiz sarsıntı keçirdim və aşağıdakı misraları qələmə aldım.

Bakı qan gölünə dönmüşdü gecə, Neçə qız batmışdı, ana batmışdı. O fidan gülləri əzen cəlladın, Yırtıcı caynağı qana batmışdı.



Qanın yerde qalmaz, igid qardaşım
Qəbrin nurla dolsun, ağıbəkər ana.
Mənim şəhid bacım, şəhid qardaşım
Siz vüqar oldunuz Azərbaycana.

SSRİ-nin ilk prezidenti M. S. Qorboçov milliyətcə ermənilərin çox yaşadığı Stavropol vilayətindən 25-30 yaşlı cavanları orduya səfərbər etmiş, türk qanına susa-mış həmin ordu yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş dinc əhalini gülləborana tutmalarının təşkilatçısı olmuş.

SSRİ dövlətinin bu cinayətine qarşı öz ilk etiraz səsini qaldıran gərkəmlı dövlət xadimi, böyük şəxsiyyət Heydər Əliyev oldu.

Heydər Əliyev təhlükə qarşısında olmasına baxmadı, 1990-ci ilin yanvarın 21-də Azərbaycan SSR-nin Moskva şəhərindəki Daimi Nümayəndəliyinə gələrək SSRİ dövlətini, M. S. Qarbaçovun Azərbaycan xalqına qarşı töretdiyi soyqırımı cinayətində ittiham etdi və onun bu etirazı bütün dünyada böyük əks sədayə səbəb oldu.

20 yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudca-sına pozulmuş, Azərbaycan Res-publikasının suveren hüquqları tapdalanmışdır.

Əvvəlcədən hazırlanınan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini böğmək, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

la görüşüb:" İrəvanın yaxınlığında, dəmir yolunun kənarında, yəni Qarabağdan qat-qat yaxşı şəraitdə yaşayırıq. Indi bizi Qara-bağda yerləşdirin, Qarabağ ermənilərinin de ora köçürülməsinə sizdən xahiş edirik." Vəzirov onlara ağır cavab vermişdi, "Qara-bağ ermənilərinin ana torpağıdır? O barədə danışmayın, özünüzə yer tapın" demişdir.

Soydaşlarımıza qarşı bu amansız hərəkətləri görən xalq daha da qəzəbləndi, meydانlara axıdı. Vəzirovun ermənipərstiliyini görüb istefasını tələb etdi. Bakı küçələrində hərəkətin fealları şəhər kənarındaki əsgər kazarmalarına gəden yollarda yük maşınlarından və beton bloklardan barekadalar qurdular. Yanvarın 17-də onlar Mərkəzi Komitenin binası önünde bütün yolları bağlayıb fasıləsiz mitinqə başlıdalar. Binanın önündə hedə-qorxu gəlmək üçün dar ağacı peydə oldu. Mitinqçilər Vəzirovun istefasını tələb edəndə o çıxb "mən istəfə verirəm" desəydi izdiham sakitləşəcəkdi. Amma eksinə oldu. Vəzirov gecə-gündüz Moskva ilə əlaqəni kəsmədi, Qorbaçovdan kömək istədi. Ordunun gəlməsini gözdədi. Ordu gelməsə Azərbaycanda sovet hökuməti dağılacaq dedi. Yanvarın 14-də vəziyyəti nəzarətə almaq üçün Qorbaçovun yaxın siyasi silahdaşı Yevgeni Premakovun başçılığı ilə Siyasi Büronun nümayəndə heyyəti Bakıya gəldi. Şəhər kənarında kazarmalarda yerləşdirilmiş çox-milli qoşunlara şəxsən komanda

əllerinə keçəni oğurlayıb satdılar, ölkə müflisləşdi. "Cörək bol olarsa basılmaz vətən" ifadəsini unutdular. Fabrik-zavodları söküldür, avadanlıqlarını xarici ölkələrə satdılar, xaraba qoymalar, pulunu mənimlədilər. Kolxoz, soxozların mal-qarasını, qoynu sürürlərini, traktor - kombaynlarını, maşınlarını satdılar, ölkə xarabaza-zara çevirdi. Əlbette, xalqını, Vətənini sevən, torpağını goruyaşan insan belə özbaşınaliga yol verməzdi. İctimai quruluş dəyişdi, lap yaxşı. Kolxoza ferma müdürü işləyən fermer, soxoz direktoru sahibkar ele, xalqın mali dağılmasın, ciblərini güdənlərə qismət olmasın.

Sumqayıt şəhərində tramvay xətlərini iki günün içərisində yox eltdilər, ötdürdülər İrana-Turuna. Quru yurda calandıq biz.

İsmayıllı rayonunda Nikitin adına kolxozun kollektivi kolxoz əmlakını qorudu, saxladı, bu gün hamidən yaxşı yaşayırlar. Beləliklə M.S.Qorbaçov SİKP MK-nin sonuncu baş katibi, SSRİ - nin ilk və son prezidenti, 1995-ci ildə aprelin 27-də İstanbulda Qara Yanvarla bağlı bunu demişdir: "Bakıda fəvqələdə vəziyyət elan etmək və ora qoşun göndərmək mənim siyasi həyatımın sehvi idi. 2015-ci ildə M.Qorbaçov özünün yazdığı "Həyat və İslahatlar" kitabında kəmuralarında sovet ordu sunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərək yazıb. O, 20 yanvar qırğının məsuliyyətini dəyişəcəkdi. Amma eksinə oldu. Vəzirov gecə-gündüz Moskva ilə əlaqəni kəsmədi, Qorbaçovdan kömək istədi. Ordunun gəlməsini gözdədi. Ordu gelməsə Azərbaycanda sovet hökuməti dağılacaq dedi. Yanvarın 14-də vəziyyəti nəzarətə almaq üçün Qorbaçovun yaxın siyasi silahdaşı Yevgeni Premakovun başçılığı ilə Siyasi Büronun nümayəndə heyyəti Bakıya gəldi. Şəhər kənarında kazarmalarda yerləşdirilmiş çox-milli qoşunlara şəxsən komanda

Əvəz Mahmud Lələdaş SDU-nun müəllimi